



AKTIN NÖVÜ	Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX	07.07.2017
QEYDİYYAT NÖMRƏSİ	16
ADI	“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	
QÜVVƏYƏ MİNMƏ TARİXİ	21.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	23201707070016
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	20.07.2017



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI
Qəbul edildiyi tarix	07.07.2017
Qeydiyyat nömrəsi	16
Adı	“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	21.07.2017
Azərbaycan Respublikasının vahid hüquqi təsnifatı üzrə indeks kodu	090.060.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	23201707070016
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	20.07.2017

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarım bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

Q Ə R A R A A L I R:

1. “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar 16

07 iyul 2017-ci il

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları

1. Ümumi müddəalar

Bu Qaydalar “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun)

5-ci maddəsinin onuncu və 18-ci maddəsinin ikinci hissələrinə uyğun olaraq hazırlanmış və kredit ittifaqlarının fəaliyyətinə dair iqtisadi tənzimləmə (prudensial) normativləri və tələbləri, habelə fəaliyyətinə dair hesabatlıq qaydasını müəyyən edir.

2. Anlayışlar

2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. tam təminatlı kredit - vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu), qarantıya, zəminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kredit;

2.0.2. qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilmiş kredit;

2.0.3. təminatsız kredit - heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri olmayan, habelə dəyərindən asılı olmayaraq təminatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməmiş kredit;

2.0.4. cari kredit - müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kredit;

2.0.5. vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit;

2.0.6. kapital - kredit ittifaqının nizamnamə kapitalının və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və məcburi ödənişlər aparıldıqdan sonra qalan məbləğ) cəmi.

3. İqtisadi tənzimləmə (prudensial) normativləri

3.1. Kredit ittifaqının fəaliyyətinə dair aşağıdakı prudensial normativlər müəyyən edilir:

3.1.1. nizamnamə kapitalının minimum məbləği;

3.1.2. kapitalın minimum məbləği və onun adekvatlıq əmsalı;

3.1.3. aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu;

3.1.4. bir üzvə verilən kreditin maksimum məbləği;

3.1.5. təminatsız kreditin maksimum məbləği;

3.1.6. kreditlərin təsnifatından asılı olaraq mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondunun norması.

3.2. Fəaliyyətdə olan kredit ittifaqları üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər kredit ittifaqlarına rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına və onun adekvatlıq əmsalına aid tələblərdə dəyişikliklər isə kredit ittifaqlarına rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

4. Nizamnamə kapitalı

Kredit ittifaqının nizamnamə kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.

5. Kapital və onun adekvatlıq əmsalı

5.1. Kredit ittifaqının kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.

5.2. Kapitalın adekvatlıq əmsalı normativi kredit ittifaqının fəaliyyətə başladığı vaxtdan bir il ərzində 0.25, sonradan isə 0.20-dən az olmamalıdır.

5.3. Kapitalın adekvatlıq əmsalı hesabat tarixinə kredit ittifaqı kapitalının cari və vaxtı keçmiş kreditlərin əsas məbləğlərinin qalıqlarının cəminə nisbəti kimi hesablanır.

6. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

6.1. Kredit ittifaqı tərəfindən verilmiş kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması tarixləri kredit ittifaqının öhdəliklərinin icra müddətlərini üstələməlidir.

6.2. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi minimum 1-ə bərabər və ya ondan çox olmalıdır.

6.3. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi hesabat tarixinə aktivlərin cəminin (cari kreditlər, ödənilməsi gözlənilən faizlər və digər aktivlər) öhdəliklərin cəminə (kənardan cəlb edilmiş kreditlər, onlara ödəniləcək faizlər və digər öhdəliklər) nisbəti kimi ən azı 0-30, 31-90, 91-180, 181-365 və 365 gündən çox gecikdirilmiş öhdəliklər üzrə hesablanır.

6.4. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativinin hesablanması zamanı kredit ittifaqı üzvlərinin vaxtı keçmiş kreditləri və onlara hesablanmış faizlər üzrə borc məbləğləri aktivlərin cəmində nəzərə alınmır.

7. Bir üzvə verilən kreditin maksimum məbləği

7.1. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləği Qanunun 20-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq kredit alan üzvün kredit ittifaqının nizamnamə kapitalında payının 10 misindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox olmamalıdır.

7.2. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləğinin hesablanması zamanı onun kredit ittifaqına bu tarixə olan kredit öhdəlikləri üzrə əsas məbləğlərin qalıqları nəzərə alınır.

8. Təminatlı kreditlərin maksimum məbləği

8.1. Kredit ittifaqının öz üzvlərinə verdiyi təminatlı kreditlərin maksimum məbləği normativi 0.2-yə bərabər və ya ondan çox olmalıdır.

8.2. Təminatlı kreditlərin maksimum məbləği normativi kredit ittifaqı tərəfindən verilmiş təminatlı və tam təminatı olmayan kreditlərin təminat olunmamış hissəsinin cəminin kredit ittifaqının kapitalına nisbəti kimi hesablanır.

9. Xüsusi ehtiyat fondu

9.1. Kredit ittifaqı öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsvir etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə kreditlərin təsnifatından asılı olaraq xərclər hesabına xüsusi ehtiyatlar yaratmalıdır.

9.2. Qiymətləndirmə zamanı kredit ittifaqı kreditləri təhlil edir və onları bu Qaydalara uyğun olaraq müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edir.

9.3. Təsnifləşdirmə məqsədilə kreditlər standart və qeyri-standard kreditlərə bölünür. Standart kreditlərə "qənaətbəxş" kreditlər, qeyri-standard kreditlərə "qeyri-qənaətbəxş kreditlər", "təhlükəli kreditlər" və "ümitsiz kreditlər" aiddir.

9.4. Xüsusi ehtiyatlar təsnifat üzrə aşağıdakı məbləğdə yaradılır:

9.4.1. "qənaətbəxş kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 0%-i həcmində;

9.4.2. "qeyri-qənaətbəxş kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 90 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 30%-i həcmində;

9.4.3. "təhlükəli kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 91 gündən 180 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 60%-i həcmində;

9.4.4. "ümitsiz kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən çox keçmiş qismən kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 100%-i həcmində.

9.5. Kreditlərin qiymətləndirilməsi zamanı onların keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

9.6. Kredit ittifaqı tərəfindən "ümitsiz kreditlər" balansdan əsas borc və faiz məbləğində silinir və kreditlərin balansdan silinməsi kredit ittifaqının ümumi yığıncığının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.

9.7. Balansdan silinmiş kreditlərin uçotu ən azı beş il ərzində balansdankənar hesabda aparılır. Balansdan silinmiş kreditlər barədə sənədlər "Azərbaycan Respublikasının banklarında arxiv işinin aparılması haqqında Təlimat" da müəyyən olunmuş müddətdə saxlanılır.

9.8. Əvvəllər balansdan "ümitsiz kreditlər" kimi silinmiş aktivlərin ödənilməsi üçün kredit ittifaqına daxil olmuş vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

10. Hesabat

10.1. Kredit ittifaqı fəaliyyətinə dair Palataya aşağıdakı rüblük hesabatlar təqdim edir:

10.1.1. ümumi məlumat (Əlavə 1);

10.1.2. idarəetmə orqanları və daxili auditor haqqında məlumat (Əlavə 2);

10.1.3. balans (Əlavə 3);

10.1.4. mənfəət və zərər haqqında hesabat (Əlavə 4);

10.1.5. fəaliyyətinə dair digər hesabatlar (Əlavə 5 -12).

10.2. Hesabatlar kredit ittifaqının İdarə Heyətinin sədri və İdarə Heyətinin maliyyə hesabatlarının hazırlanmasına məsul üzvü tərəfindən imzalanır və kredit ittifaqının möhürü ilə təsdiq olunur.

10.3. Hesabatlar hesabat rübündən sonrakı ayın yeddisinə kimi kağız və elektron formada təqdim edilir.

10.4. Auditor rəyi ilə təsdiqlənmiş illik balans, mənfəət və zərər haqqında hesabat auditor rəyi ilə birlikdə növbəti ilin may ayının 31-dən gec olmayaraq təqdim edilir.

"Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"na

Əlavə 1

Kredit ittifaqının adı: _____
 Hesabat dövrü: . _____
 Hesabatın tərtib edilmə tarixi: _____

Ümumi məlumat	
Ünvanı	
Əlaqə telefonu	
Faks	
Elektron poçt	
Hesab açdığı bankın (bankların) adı	
Fəaliyyətini əhatə etdiyi inzibati ərazilər	
Filialların sayı	
Üzvlərin sayı o cümlədən	
a) İlin əvvəlinə	
b) Hesabat tarixinə	
İl ərzində verilmiş kreditlərin sayı	
Hesabat rübü ərzində verilmiş kreditlərin sayı	
Hesabat tarixinə vaxtı keçmiş kreditlərin sayı	
Cəmi işçilərin sayı	
Hesabatı tərtib edən şəxs	

İdarə Heyətinin sədri _____ (A.A.S)
 İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
 Əlavə 2

Forma 2

Kredit ittifaqının adı: _____
 Hesabat dövrü: . _____
 Hesabatın tərtib edilmə tarixi: _____

İdarəetmə orqanları və daxili auditor haqqında məlumat

Soyadı, adı, atasının adı	Vəzifəsi	Elektron ünvanı	Əlaqə telefonları
1	2	3	4
Müşahidə Şurası			
İdarə Heyəti			
Kredit komissiyası			
Daxili auditor			

İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 3

Forma 3

Kredit ittifaqının adı: _____
Hesabat dövrü: . _____
Hesabatın tərtib edilmə tarixi: _____

BALANS

(manatla)

BALANSIN MADDƏLƏRİ		MƏBLƏĞ
AKTİVLƏR		
1.	Nağd pul	
2.	Bank hesabları	
3.	Kreditlərin cəmi	
4.	Xüsusi ehtiyat fondu	
5.	Xalis kreditlər (kreditlər çıxılsın “Xüsusi ehtiyat fondu”)	
6.	Dövlət qiymətli kağızları	
7.	Əsas vəsaitlər	
8.	Hesablanmış faizlər	
9.	Digər aktivlər	
	Aktivlərin cəmi	
PASSİVLƏR		
	Öhdəliklər	
1.	Alınmış kreditlər	
2.	Ödəniləcək faizlər	
3.	Digər öhdəliklər	
4.	Öhdəliklərin cəmi	
Kapital		
1.	Nizamnamə kapitalı	
2.	Bölüşdürülməmiş mənfəət (zərər)*	
	Keçmiş illərin xalis mənfəəti (zərər)	
	Cari ilin xalis mənfəəti (zərər)	
3.	Kapitalın cəmi	
	Passivlərin cəmi	

* Kİ zərərlə işləyərsə, bu mötərizədə əks etdirilməlidir.

İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 4

Forma 4

Kredit ittifaqının adı: _____
Hesabat dövrü: . _____
Hesabatın tərtib edilmə tarixi: _____

Mənfəət və zərər haqqında hesabat

(manatla)

Maddələr	Hesabat rübü	İlin əvvəlindən hesabat rübü daxil olmaqla
1.Faiz gəlirləri cəmi		
o cümlədən:		
a) verilmiş kreditlər üzrə		
b) dövlət qiymətli kağızları üzrə		
2.Faiz xərcləri cəmi		
o cümlədən:		
a) kreditlər üzrə		
b) digər		
3.Xalis faiz gəliri(zərər) (1-ci sətir çıxılsın 2-ci sətir)		
4.Qeyri-faiz gəlirlərinin cəmi		
o cümlədən:		
a) qeyri-adi gəlirlər		
b) digər gəlirlər		
5. Qeyri-faiz xərclərinin cəmi:		
o cümlədən:		
a) əmək haqqı və ona bərabər tutulan xərclərin cəmi		
a1) əmək haqqı və əlavələr		
a2) mükafatlar		
a3) sosial təminat xərcləri		
a4) kompensasiya və müavinətlərin digər növləri		
b) əsas vəsaitlərlə bağlı xərclər		
b1) icarə haqqları		
b2) amortizasiya		
b3) əsas vəsaitlərlə bağlı digər xərclər		
c) əməliyyat və komissiyon xərcləri		
d) digər xərclər		
6. Əməliyyatlardan daxil olan mənfəət (zərər) (3-cü sətir üstəgəl 4-cü sətir çıxılsın 5-ci sətir)		
7.“Xüsusi ehtiyat fondu”nun yaradılmasına ayırmalar (xərclər)		
8.Vergilər çıxılanadək mənfəət (zərər) (6-cı sətir çıxılsın 7-ci sətir)		
9.Mənfəətdən ödənilən vergilər		
10. Vergilər çıxıldıqdan sonra xalis bölüşdürülməmiş mənfəət (zərər) (8-ci sətir çıxılsın 9-cu sətir)		

İzahat: 8-ci sətir üzrə zərər yaranarsa, bu məbləğ 10-cu sətirə köçürülür.

İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 5

Kredit ittifaqının adı: _____
 Hesabat dövrü: . _____
 Hesabatın tərtib edilmə tarixi: _____

İqtisadi tənzimləmə (prudensial) normativləri haqqında hesabat

Prudensial normativlər	Norma	Fakt
Nizamnamə kapitalı	minimum 4 min manat	___ manat
Kapital	minimum 4 min manat	___ manat
Kapitalın adekvatlığı əmsalı	fəaliyyətə başladığı vaxtdan bir il ərzində minimum – 0.25 sonradan minimum – 0.20	
Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu		
0-30 gün	minimum 1.0	
31-90 gün	minimum 1.0	
91-180 gün	minimum 1.0	
181 gün – daha çox	minimum 1.0	
Bir üzvə verilən kreditin maksimum məbləğinin onun nizamnamə kapitalındakı payına nisbəti normativi	maksimum 10	
Kredit borcu olan üzvün kreditlərinin cəminin QKF-na nisbəti normativi	maksimum 0.1	
Təminatlı kreditlərin maksimum məbləği normativi	maksimum 0.2	

İdarə Heyətinin sədri _____ (A.A.S)
 İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi
 Qaydaları”na
 Əlavə 6

Forma 6

Kredit ittifaqının adı: _____
 Hesabat dövrü: . _____
 Hesabatın tərtib edilmə tarixi: _____

Üzvlər və onların kreditləri haqqında hesabat

Üzvlərin adı	Hüquqi ünvanı	Rəhbərin adı, atasının adı, soyadı	Nizamnamə kapitalında üzvün pay məbləği (manatla)	Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin məbləği (manatla)	Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin qalıq məbləğinin nizamnamə kapitalındakı paylarına nisbəti (sütun 5 bölünsün sütun 4)	Kreditin verildiyi tarixə ittifaqın qarşılıqlı kredit fondunun məbləği (manatla)
I.Hüquqi şəxslər Cəmi	X	X			X	X
O cümlədən: 1. 2.						
II.Fiziki şəxslər Cəmi	X	X			X	X
O cümlədən: 1. 2.	X X					
Yekun	X	X			X	X

Qeyd: 5-ci sütunda kredit müqavilələrin sayından asılı olmayaraq hər bir üzvün aldığı bütün kreditlərin qalıq məbləği göstərilməlidir.

X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S):

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)*

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi
Qaydaları”na
Əlavə 7

Forma 7

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

(manatla)

Aktivlər	Ödəniş müddətinin başlanmasına qalan günlər						
	0-30	31-90	91-180	181-365	365 gündən daha çox	Vaxtı keçmiş kreditlər və digər borclar	Cəmi
1.Nağd pul və bank hesablarının qalıqları		X	X	X	X	X	
2.Verilmiş kreditlər							
3.Dövlət qiymətli kağızlarına investisiyalardan daxilolmalar						X	
4.Verilmiş kreditlərdən və investisiyalardan faiz daxilolmaları							
5.Digər aktivlərdən daxilolmalar*	X	X	X			X	
6.Bütün mənbələrdən daxilolmaların cəmi							
Öhdəliklər							
1.Cəlb olunmuş kreditlər						X	
2.Cəlb olunmuş kreditlərə hesablanmış faizlər						X	
3.Digər öhdəliklər**						X	
4.Öhdəliklərin cəmi						X	
	normativ						
Aktivlərin öhdəliklərə nisbəti						X	X

*Digər aktivlər – kredit qaytarılmadığı təqdirdə balansa götürülmüş girovun satılmasından gözlənilən və s. aktivlərdən daxilolmalar.

**Digər öhdəliklər – kredit ittifaqının əmək haqqı ödənişləri üzrə, büdcə və ona bərabər öhdəlikləri.

İzahat: Digər aktivlər və digər öhdəliklər barədə əlavə izahat təqdim edilməlidir.

Vaxtı keçmiş öhdəliklər ödəniş müddətinə görə 0-30 gün göstərilən sütuna (2-ci sütuna) aid edilməlidir.

X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 8

Forma 8

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: _____

Hesabatın tərtib edilmə tarixi: _____

Verilmiş kreditlər və onların təminatı haqqında hesabat

(manatla)

N	Kredit alan üzvlərin sayı	Kreditin verilmə və qaytarılma tarixi	Verilmiş kreditin məbləği	Verilmiş kreditin illik faiz dərəcəsi	Kreditin qalıq məbləği	Təminatın bazar dəyəri
1	2	3	4	5	6	7
Təminatlı kreditlər						
1.						
2.						
	Cəmi:	X		X		X
Qismən təminatlı kreditlər						
1.						
2.						
	Cəmi:	X		X		X
Təminatsız kreditlər						
1.						
2.						
	Cəmi:	X		X		
	Yekun:	X		X		

İzahat: Bu cədvəldə üzvlərin aldığı kreditlər kredit müqavilələrinə uyğun olaraq hər bir üzv və hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda doldurulur.
X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 9

Forma 9

Kredit ittifaqının adı: _____
Hesabat dövrü: _____
Hesabatın tərtib edilmə tarixi: _____

Cəlb olunmuş vəsaitlər haqqında hesabat

(manatla)

	Vəsait alınmış təşkilatın adı	Bağlanmış müqavilə əsasında vəsaitin			vəsaitin qalıq məbləği
		alınma və qaytarılma tarixi	məbləği	illik faiz dərəcəsi	
1.					
2.					
	Cəmi:	X		X	

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.
İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 10

Kredit ittifaqının adı: _____
Hesabat dövrü: . _____
Hesabatın tərtib edilmə tarixi: _____

Kredit portfelinin təsnifləşdirilməsi haqqında hesabat

(manatla)

Vaxtı keçmiş kreditlər	Məbləğ	Faiz dərəcəsi	“Xüsusi ehtiyat fondu”nun məbləği
Qeyri-qənaətbəxş		30	
Təhlükəli		60	
Ümidsiz		100	
Cəmi:		X	

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.
İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 11

Forma 11

Kredit ittifaqının adı: _____
Hesabat dövrü: . _____
Hesabatın tərtib edilmə tarixi: _____

Digər aktivlər və öhdəliklər barədə hesabat

(manatla)

	Aktivin adı (təyinatı)	Yaranma tarixi	Məbləği
1.			
2.			
3.			
·			
n			
	Cəmi:	X	
	Öhdəliyin adı (mənbələri)		
1.			
2.			
3.			
·			
n			
	Cəmi:	X	

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.
İdarə Heyətinin sədri _____ (A.A.S)
İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Əlavə 12

Forma 12

Kredit ittifaqının adı:

Hesabat dövrü: .

Hesabatın tərtib edilmə tarixi:

Balansdankənar maddələr hesabatı

ÖHDƏLİKLƏR	Cəmi
1. İstifadə olunmamış kredit xətləri	
2 Digər balansdankənar öhdəliklər	

ƏLAVƏ MADDƏLƏR	Cəmi
1 Balansdan silinmiş ümitsiz kreditlərin əsas məbləği	
2 Balansdan silinmiş ümitsiz kreditlərin faiz borcları	

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)